

Шукур Мамедов

**THE ARMENIAN EXECUTORS OF POLITICAL
REPRESSION IN NAKHCHIVAN**

In 30th years red terror and repressions took large part in Azerbaijan and Nakhchivan. At the result of this terror thousands of innocent people was annihilated. At that time situation, for some reasons the power of low-defence organizations were in armenian nationalists hand in Nakhchivan too as it was in Azerbaijan. They have been continued the genocide policy which «Dashnaks» fulfilled during long years to Azerbaijan nation. But it put an end after Haydar Aliyev came on power.

YAŞAR RƏHİMÖV
AMEA Naxçıvan Bölması

A.S.QRİBOYEDOV VƏ NAXÇIVAN

Ümummülli liderimiz tariximizin aktual problemlərinin araşdırılmasını xalqımızın mövcudluğu baxımından mühüm vəzifə hesab edirdi: «Müstəqil dövlətimiz üçün teleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir»¹

Naxçıvan-Azərbaycanın qədim mədəniyyət beşiklərindən və gözəl guşələrindən biridir. Zəngin təbii sərvətlərə, olverişli coğrafi mövqeyə malik olan bu diyar ta qədimdən Qafqazın iri mədəniyyət mərkəzlərindən birinə çevrilmiş, yerli tayfaların və xalqların mədəni-tarix inkişafına ciddi təsir göstərmişdir. Tarixçilər, diplomatlar, alim və şairlər Şərqlə Qərb arasındaki yollar ayında yerləşən bu torpaqda olmuş, qədim Naxçıvanı Şərqi qapısı adlandırmışlar. Bu yerin qonaqlarından biri də o vaxt Rusyanın paytaxtında yaşamağı rəvə bilməyən, daxilən narahat adam olan rus şair və diplomatı Aleksandr Sergeyeviç Qriboyedovdur.²

Tarixdən malumdur ki, 1827-ci il iyunun 23-də A.İ.Yermolovun yerinə təyin olunmuş Paskeviçin komandanlığı ilə rus qoşunları Naxçıvan torpaqlarını iranlılardan azad etmək üçün hücumu başlamışdılar.³ Bu yürüşdə iştirak edən A.S.Qriboyedov «Erivan yürüşü» adlı yol qeydlörünü yazmışdır. Həmin qeydlərdə oxuyuruq: «Naxçıvan təpələrinə 8 verst qalır. Naxçıvan vadisinin görünüşü, şimal-qərbdə heyranedici gözəllik Naxçıvan özü uzunsov yüksək-

liyin üzərində yerləşib ki, bu da Qarabağ dağının ardıdır»⁴. Naxçıvanın coğrafi mövqeyini düzgün göstərən rus soñiri Zəngəzur dağını Qarabağ dağı ilə sehv salmışdır.

İyun ayının 26-da yazılın qeydlərdən A.S.Qriboyedovun Naxçıvan şəhəri ilə tanışlığı və onun bu şəhərə bələd olması aydın görünür: «Naxçıvana çatdıq. Xan evi, mənim mənzilimdən oranın mənzərəsi aydın görünür»⁵.

Rus soñirinin Tiflisdəki tanışı, xanım P.N.Axverdovaya yazdığı məktubun başlangıcı belədir. «İltifatlı və möhtəşəm Praskofya Nikolayevna. Mən yuxusuz gecəni yola salaraq gözləyirəm ki, xidməti kağızlarımı köçürsünlər, sonra generalı oyatmaliyam ki, onlara qol çəksin»⁶.

Həmin məktubda əməliyyat yeri-Araz kənarındakı Abbasabad qalası haqqında da məlumat verilir: «Lakin mənə hamidən yaxşı mənzil düşdüyüündən və mənim pəncərələrim gözəl bir mənzərəyə açıldığından mən tez-tez əməliyyat yerinə müşahidə borusu(durban) ilə tamaşa edirəm»⁷.

A.S.Qriboyedov kobud, daxilən çox narahat və qəddar bir adam idi. Rus şair və diplomatı yol qeydlərinin 1827-ci il 25 iyun tarixində yazırırdı: «Araz kənarı ilə irəlilədikən xoşagolmaz şeylər əvvəzində möcüzəli bulaqlara rast gəlirəm. Biçin qurtarmasa da dərzlər bağlanmağa başlayıb, ancaq tamamilə qurtarmayıb: görünür hamısı qaçqınlıqdandır. Araz ətrafındaki Xok kəndi çox gözəkdir. İrəliyə gedirəm Xoka çatmamış düşərgə salırıq. Bulud və yağış, sonra isə ay çıxır»⁸.

A.S.Qriboyedovun «Erivan yürüşü» adlı yol qeydlərində onun qədim Naxçıvan ərazisinin bir çox yerlərində olduğu aydınlaşır. Rus şair və diplomatı Dəvəli, Sədərək, Şərur, Arpaçay, Qarababa və s. adları daha tez-tez çəkir. Yol qeydlərində oxuyuruq: »Dəvəlidən keçirik, bu ərazi susuzdur. Heç bir kənd görünmür. Sədərəkdə gecəni yaxşı yatdıq. 4 verst getdikdən sonra kiçik bir dərəyə daxil oluruq. Buraya Şərur dağlarının qapısı deyilir. Qarşıda gözəl mənzərəli bir diyar canlanır, çoxlu kəndlər və bağlar var. Taxıl əkilər də, onu yılan yoxdur. Payızda bütün bunlar dəyişir. Mən sentyabr ayında da burada olmuşam hər şey quru, çürümüş, sarı və qaradır. Düşərgəmizi Arpaçayın sahilində salırıq»⁹.

Müəllif 30 iyul 1827-ci ildə Qarababa kəndindən qraf Paskeviçə məlumat xarakterli bir məktub yazımışdır. Abbas Mirzənin sülh planının şərhində daha geniş yer verilmiş bu məktubda oxuyuruq: «ruslar Qarabağa, iranlılar Təbrizə çökilir və beləliklə Abbasabad istisna olmaqla Naxçıvan vilayəti neytral zona olaraq qahr. Abbasabadda rus qarnizonu saxlanılır. Eçmədzin təmizlənir. Xristian məbədinin qorunması üçün iki pristav təyin olunur. Biz bu sülh şərtlərinin əksəriyyəti ilə razi olduğumuzu bildirdik...»¹⁰.

Tarixdən malumdur ki, İran tərəfi ilə sülh bağlamaq üçün Peterburqda hazırlanmış şərtlərlə əlaqədar məsələləri həll etməyi Paskeviç A.S.Qriboyedova

həvala etdi. Rus diplomati 30 iyul 1827-ci ildə Qarababa kəndindən Qafqaz korpusunun komandiri Paskeviç yazdığı məktubda İran ordusunun Qafqaza, xüsusən İrəvan, Naxçıvan və Araz sahillərinə hücumundan bəhs edirdi: «Keçən il İran qoşunları qəflətən Qafqazın bizim əlimizdə olan əraziləsinə hücum etdilər. İndi isə biz İrəvan və Naxçıvan vilayətlərini keçib, Araz çayına çatdıq və Abbasabad qalasına sahib olduq»¹¹.

Rus mənbələrinə görə Abbas Mirzə Qribəyedovla xeyli mübahisədən sonra tələb etdi ki, Rusiya zəbt etdiyi İrəvan və Naxçıvanı İrana qaytarın. Rus diplomati A.S.Qribəyedov isə Abbas Mirzəyə belə cavab vermişdi: «Hər hansı müharibə qurtardıqdan sonra baxmayaraq ki, tərəfinizdən ədalətsiz olaraq başlamışdır, biz öz sərhədlərimizlə borabor rəqibin də sərhədlərini müzəyyənlaşdırırırik. Elə ona görədir ki, hazırkı vəziyyətdə İrəvan və Naxçıvan vilayətlərinin bizi güzəşt edilməsini tələb edirik. Pul isə elə bir silahdır ki, onuz nə müharibə etmək olar, nə də ticarət... pul tələb etməklə biz öz rəqibimizi bizi zərər vurmaq imkanından məhrum etmək istəyirik»¹².

Mənbədə göstərilir ki, tərəflər qotı qərara gələ bilmədiqdən sonra rus səfiri Abbas Mirzənin qarargahını hədo ilə tərk etdi: «Biz əməliyyatı davam etdirərək Azərbaycəni əla keçirdikdən sonra bu geniş vilayətin müstəqilliyini təyin edəcək və heç kimə imkan verməyəcəyik ki, on fərsəng bəb sərhəd yaxınlaşsun»¹³.

A.S.Qribəyedov Axverdovaya yazdığı 14 avqust tarixli məktubunda göstərir ki, «Sabah yaxın dərədə tapılmış dəmir suyunu gedəcəyəm, oradan Salvartı dağına qalxıb bir neçə gün Rayevskinin yanında qalacağam»¹⁴.

Göründüyü kimi hələ XIX əsrin əvvəllərində Naxçıvanın mineral suları Qribəyedovu maraqlandırmış və o, həmin sulardan istifadə etmişdir. Qribəyedov bir müddət burada istirahət etdiqdən sonra avqust ayının axırlarında İrəvana getmişdir.

Rus şair və diplomi Qribəyedov S.I.Mazaroviçə ünvanladığı raport xarakterli məktubda yazardı: «Bu gün işqəlaşarkən mən yəqin etdim ki, biz yənə həmin yerdə – Naxçıvana yaxın olan Araz çayı vadisindəki mağaradan aralı əvvəlki yerimizdəyik.

Biz dağlara çıxırdıq, bu yürüşdən bir qədər keçəndən, taxminən 4 fərsəng yarumbə yoldan sonra biz məşhur İlən qayaya çatdıq. Oradan isə Qazançı adlanan kəndə yetişdik. Buradan da mən sənə yazıram. Sabah mənə 8 fərsənglik dağ yolu qalır ki, Pernauta çatam...»¹⁵

A.S.Qribəyedovun 11 sentyabr 1819-cu ildə Qazançı kəndindən yazdığı məktubda oxuyuruq: «Əgər mən Naxçıvanda Kalbəli xanın dediyi və məsləhət bildiyi kimi kobudluqla cavab verəcəydim, bu mənim tərəsimdən alicənəbilə olardı, çünki mənə olan kobudluqlarla müqayisədə mehmandarı dəfələrlə söy-

İctimai və humanitar elmlər seriyası

məyimə baxmayaraq mən onu ağacla döymədim. Hansı ki, o buna yüz dəfə layiq idi, onlar bizi daşa basmışdilar...»¹⁶

Həmin məktubun ardından aşağıdakı qeydlər yazılmışdır: «İndi işə mənimlə Naxçıvanda nə baş verdiyini bilməniz üçün bildirim ki, burada mən iki dərixdinci gün keçirdim. Birinci gün axşama yaxın yenə də sursat götirdilər, ikinci gün işə heç bir şey vermadılar... Kəlbali xan məni görməkdən imtina etdi. O, mənimlə görüşməyi başqa gənə təyin etdi və mən onu saat yarım gözləsem də, o gəlib çıxmadı...»¹⁷

Rusiya tərəfindən edilən işğal əzəfəsində Naxçıvan haqqında çox qiymətli məlumatlara rus yazıçısı və diplomatı A.S.Qriboyedovun 1971-ci ildə Moskvada nəşr olunmuş «Записка о переселении армян из Персии в наши области» əsərində də təsadüf edilir.

ƏDƏBİYYAT

1. Əliyev H. Azərbaycan XXI əsrin və üçüncü minilliyyin aynısında. Yeni 2001-ci il, yeni əst və üçüncü minillik münasibətlə Azərbaycan xalqına müraciət. «Xalq qəzeti», 30 dekabr 2000-ci il, №-299.
2. Mahmudzadə M. Dünyanın bazayı- Naxçıvan. Bakı, 1998, s. 69.
3. Yenə orada.
4. Грибоедов А.С. Сочинения. Москва, 1953, с. 449.
5. Грибоедов А.С. Сочинения. Художественная литература. Москва, 1988, с.440.
6. Грибоедов А.С. Сочинения. Москва, 1953, с 558.
7. Грибоедов А.С. Сочинения. Художественная литература. Москва, 1988, с. 543
8. Yenə orada. Moskva, 1953, s. 448-449.
9. Yenə orada, s. 448.
10. Yenə orada, s. 568.
11. Yenə orada, s. 562.
12. Əliyev F., Əliyev M.A. Naxçıvan xanlığı. Bakı, 1996, s. 102.
13. Yenə orada, s. 102.
14. Грибоедов А.С. Сочинения. Художественная литература. Москва, 1988, с. 562.
15. Грибоедов А.С. Сочинения. Москва, 1959, с. 513.
16. Yenə orada, s. 514.
17. Yenə orada, s. 515.

Яшар Рагимов

А.С. ГРИБОЕДОВ И НАХЧЫВАН

В статье исследуется приезд русского дипломата А.С. Грибоедова в Нахчыван в начале XIX века. Автором также исследованы дорожные заметки и